



Qəzet
1931-ci ilin
aprelindən
çıxır

DƏNİZ

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin qəzeti

Biz iqtisadi artımın yüksək templərini ilin sonuna qədər saxlamayıq. Əminəm ki, biz buna nail olacaq. Çünkü birinci altı ayda göstəricilər çox müsbətdir. Gələn altı ay ərzində elə işləməliyik ki, ili gözəl nəticələrlə başa vurraq. Əminəm ki, makroiqtisadi sabitlik də təmin olunacaq. Çünkü ... inflyasiya cəmi 3,5 faiz təşkil edir və ümumiyyətlə hesab edirik ki, birrəqəmli inflyasiya hər bir ölkə üçün gözəl göstəricidir. Son illər ərzində bizdə inflyasiya çox aşağı səviyyədədir. Bu səviyyə əlbəttə ki, normal iqtisadi inkişafı təmin edir və insanların rıfah halını yaxşılaşdırır.

Dövlət investisiya programı icra edilir. Bu program çox konkret xarakter daşıyır. İnvestisiya programı ölkə qarşısında duran əsas məsələlərin həlli üçün mühüm vasitədir. İlin sonuna qədər bütün lazımi infrastruktur layihələrinin icrası davam etdirilməlidir və yeni layihələr icra edilməlidir.

... Mən ekoloji vəziyyətlə bağlı dəfələrlə məsələ qaldırıram və şadəm ki, Bakıda ekoloji vəziyyət yaxşılaşır. Son mühüm nailiyət Böyükşor gölü ilə bağlıdır. Avropa Oyunlarının açılış və bağlanmış mərasimlərində yuxarıdan çəkiliş aparıllarkən biz Böyükşor gölünün mənzərəsini də görürdü. Görürdü ki, bu, indi şəffaf, gözəl bir göldür. Vaxtilə bu, ekoloji fəlakət gölü idi. İkinci Dünya müharibəsi zamanı ondan açıq neft rezervuarı kimi istifadə edirdilər. Ondan sonra kanalizasiya, lay suları, bütün zir-zibil bu gölə töküldü və onun ya-



nında dayanmaq mümkün deyildi. Artıq Böyükşor gölünün bir hissəsi təmizlənib, gözəl bulvar salınıb, göz oxşayır. Bu, göstərir ki, hər şeyi etmək mümkündür. Gərək, sadəcə, niyyət və istək olsun.

Böyükşor gölünün ikinci hissəsinin təmizlənməsi davam etməlidir. Bu il və gələn il bu məqsədlər üçün vəsait ayrılmalıdır. Beləliklə, şəhərdə gözəl

göl yaranacaq. Bilirsiniz ki, biz təmizləmə işləri aparmaq üçün bu gölü bəndlə ikiyə böldük. Eyni zamanda, bu bənd gələcəkdə yola çevriləcək və əlavə bir yol arteriyası kimi fəaliyyət göstərəcək.

Zığ gölünün təmizlənməsi prosesi də bu il başlamalıdır...

Eyni zamanda, bu il Bakıda Ağ Şəhər bulvarı istifadəyə verilib. O da ekoloji fəlakət zonasında yaradılan bulvardır. Bayıl bulvarı neft buruqlarına qədər gəlib çatıb. Yəni, o tərəfə daha gedə bilmirik, çünkü artıq orada neft hasil edilir, bu tərəfə də gedə bilmirik ki, orada neftayırma zavodu yerləşir. Ona görə, yəqin ki, bir neçə il gözləməli olacaq. Heydər Əliyev adına neftayırma zavodunda böyük yenidənqurma işləri nəzərdə tutulur. Hesab edirəm ki, Ağ Şəhər bulvarına yaxın yerləşən neftayırma zavodu tədricən oradan köçürülməlidir. Bu, həm ekoloji cəhətdən lazımdır, həm də işin daha da səmərəli şəkildə qurulması bunu tələb edir. İndi o yerlərdə, o zonalarda olan insan oraya yaxınlaşdıqca dərhal havanın tərkibini hiss edir. Biz havanı təmizləməliyik, havanı çirkəndirən orada uzun illər fəaliyyət göstərən bir qurğudur.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Həmişə xoş sorağınız gəlsin!

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin xarici sularda üzən gəmilərinin surası və fəaliyyət coğrafyası genişlənir. Avqustun 19-da Gəmiçiliyin “Teymur Əhmədov” quru yük gəmisi Bakıdan xarici sulara yola salındı.



“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev vətəndən uzaqlarda üçrəngli bayragımızı dalgalandıracaq gəminin heyəti ilə görüşdü, beynəlxalq standartlara uyğun yüksək səviyyəyə təqdim etdi. Dənizçilərimizə uğurlar arzuladı.

3000 ton yükgötürmə qabiliyyətinə malik “Teymur Əhmədov” gəmisi Rusiyanın daxili sulardan keçərək Qara dənizə çıxacaq. Bununla da Qara dəniz-Aralıq dənizi hövzəsində üzən gəmilərimizin sayı 4-ə çatacaq.

Xatırladıq ki, bir neçə gün önce, avqustun 14-də eyni tipli “Qaradağ” gəmisi Aralıq dənizinə yola düşmüdü. Ötən ilin sonunda ilk səfərləri ilə donanmamızın xarici sulara qayğılığını təmin edən “Üzeyir Hacıbəyli” və Natəvan” gəmiləri də hazırda həmin hövzədə quru yükler daşıyır. Beləliklə, Gəmiçiliyimiz beynəlxalq sularda fəaliyyətini genişləndirmək istiqamətində ardıcıl addımlar atmaqdadır.

Dəniz nəqliyyatında orta aylıq emək haqqı daha yüksəkdir

2015-ci ilin yanvar-iyun aylarında nəqliyyat müəssisələrində 68,9 min muzdlu işçinin 70,5 faizi dövlət müəssisələrində, 29,5 faizi özəl bölmədə çalışıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, işçilərin 50,2 faizi yerüstü və boru kəməri, 10,0 faizi su, 17,9 faizi hava nəqliyyatı, 21,9 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib.

2014-cü ilin yanvar-iyun ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq emək haqqı 0,9 faiz artıraraq 544,0 manat olub və bu göstərici dəniz nəqliyyatında 1052,0 manat, hava nəqliyyatında 818,7 manat, metro nəqliyyatında 583,2 manat, avtomobil nəqliyyatında 397,7 manat, dəmir yolu nəqliyyatında isə 250,3 manat təşkil edib.

Emək haqqı dəniz nəqliyyatında 44,3 faiz, hava nəqliyyatında 5,0 faiz, dəmir yolu nəqliyyatında 16,7 faiz, boru nəqliyyatında isə 1,4 faiz artıb.



“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin “MPK-474” sərnişin gəmisi cari ilin iyun ayından Xəzərin Rusiya sektorunda yerləşən Filanovski neft-qaz yatağında buzadayaqlı stasionar platformanın (LSP-1) tikinti işlərinə cəlb edilmişdir. Gəmi ilə gün

Xəzərin Rusiya sektorunda dəniz nəqliyyatı xidmətləri göstərir



ərzində inşaatçılar vaxtaşırı üzən mehmanxanadan platformaya və eks istiqamətə daşınır. Ümumilikdə gəminin xidmətindən gündə 300-320 inşaatçı cəlb edilmişdir. Qeyd edək ki, ti-

“Dəniz”

“İpək yolu” nəqliyyat dəhlizi ilə 26,3 milyon ton yük daşınır

Yanvar-iyun aylarında “İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan hissəsi ilə 26,3 milyon ton yük, 161,1 milyon nəfər və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz çox sərnişin daşınır.

Dövlət Statistika Komitəsindən bildirilib ki, dəhlizlə daşınmış yüklerin 56,3 faizi avtomobil,

30,7 faizi dəmir yolu, 13 faizi dəniz nəqliyyatının payına düşüb və abtomobil nəqliyyatında 5,7 faiz artım qeydə alınıb. Daşınmış yüklerin 19,4 faizini və ya 5,1 milyon tonunu tranzit yükler təşkil edib.

Yük daşımaları fəaliyyətdən 259,5 milyon manat, sərnişin daşınmasından isə 59,9 milyon manat gəlir əldə olunub və müvafiq olaraq 7 faiz və 14,4 faiz artım qeydə alınıb.

İqtisadi fəal əhalinin sayı 4867,7 min nəfərdir

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari il yulun 1-ne kimi ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 4867,7 min nəfər olmuş, onlardan 4631,5 min nəfərinin iqtisadi emək fəaliyyəti ilə məşğul olanlı həali təşkil etmişdir.

Cari il yulun 1-ne kimi muzdla işləyənlərin sayı 1505,6 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 875 min nəfər, qeyri-dövlət bölməsində isə 630,6 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft sektorunda 35,3 min nəfər, qeyri-neft sektorunda ise 1470,3 min nəfər çalışmışdır. Muzdla işləyənlərin tərkibində qeyri-kend təsərrüfatı sahəsində emək fəaliyyəti ilə məşğul olanlar 1461,4 min nəfər təşkil etmişdir.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 21,8 faizi məhsul istehsalı sahəsində, onlardan 6,7 faizi tikintide, 6,5 faizi emal sənayesinde, 2,9 faizi kənd təsərrüfatı, məşə təsərrüfatı və baliqçılıq sahəsində,

2,3 faizi mədənçixarma sənayesinde, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bülşədürülməsi və təchizat sahəsində, 1,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emal sahəsində məşğul olmuşdur.

Xidmət sahəsində işləyənlərin 22,4 faizi təhsil, 18,9 faizi ticarət, nəqliyyat vəsiti və sosial xidmətlərin göstərilməsi, 8,8 faizi əhaliye sehiyye və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi pəşə, elm və texniki fəaliyyət, 2,3 faizi maliyyə və siyorta fəaliyyəti, 1,7 faizi informasiya və rabitə və s. sahələrdə çalışıclar.

Cari ilin yulun 1-ne kimi məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29,1 min nəfər olmuş, onların 38,8 faizi ni qadınlar təşkil etmişdir. İşsizliyə görə müavinətin orta məbləği 243,4 manat olmuşdur.

“Bəstəkar Fikrət Əmirov” gəmisində hər şey göz oxşayır



“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Ro-Ro

tipli “Bəstəkar Fikrət Əmirov” gəmisi əsaslı tamirdən çıxb.

Bu, cari ildə “Zığ” Gəmi Təmiri Zavodunda beynəlxalq tələblərə uyğun təmir olunan sayca 22-ci gəmimizdir.

Martin 10-dan başlayan təmir işləri bütün gəmini əhatə edib. Belə ki, gəminin sualtı və suüstü hissələri təmizlənərək rənglənilər. Yük anbarlarında, ballast bölmələrində və s. yerlərdə korroziyaya uğramış metal təbəqələr dəyişdirilib. Gəminin baş və köməkçi mühərrikləri, avar valı, sükan və yardımçı sükan qurğuları, bütün nasosları əsaslı təmir olunub. Bundan əlavə, gəminin yanğınsöndürmə, qurutma, soyutma, buxar, içmeli su sistemləri də yüksək keyfiyyətlə bərpa edilib.

Dənizdə insan heyati, yaşayış şəraiti daim “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC rəhbərliyinin diqqət mərkəzinə dədir. Təmirdən sonra sərnişin kayutları, gəmi heyətinin yaşayış və xidməti otaqları, sanitarməişət yerləri də göz oxşayır.



“Bəstəkar Fikrət Əmirov” gəmisi zavodun körpüsünü tərk etdikdən sonra hər səfərdə tə-

kerli texnika ilə yanaşı, 36 sərnişin də daşıya biləcək.

“DƏNİZ”



Mürəkkəb təmir əməliyyatı həyata keçirilmişdir

Sualtı hissələrinin yoxlanılması və təmiri üçün təkcə gəmiler deyil, üzən qurğular da birqayda olaraq doka qaldırılır. Bu baxımdan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin “Bibiheybət” Gəmi Təmiri Zavodunda kifayət qədər mürəkkəb təmir əməliyyatı həyata keçirilmişdir.



İki ay əvvəl sualtı hissəsini yoxlamaq və təmir etmək məqsədile 806 sayılı 4500 tonluq üzən dok (102m x 20m) ölçülərinə görə ondan daha böyük (128m x 74,5m) və 15000 ton yükqaldırma imkanına malik olan 901 sayılı üzən doka qaldırılmışdır. Gəmi təmirçilərindən böyük bacarıq və peşəkarlıq tələb edən bu prosesdən sonra 4500 tonluq üzən dokun sualtı hissələrinə ətraflı baxış keçirilmiş və əsaslı təmirinə start verilmişdir. Bu günlərdə təmir işlərini başa çatdırmaq üçün 806 sayılı dok suya çıxarılmışdır.

“DƏNİZ”

Yaxın vaxtlarda Azərbaycan və Gürcüstan arasında Kür çayının ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı saziş imzalanacaq.

Bunu KİV-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitoring Departamentinin direktor müavini Mətanət Avazova deyib. O, bildirib ki, Azərbaycan Kür çayında ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətdə beynəlxalq sahiyyədə xeyli iş görüb.

Gürcüstan hökuməti ilə imzalanacaq sazişi qeyd edən direktor müavini hesab edir ki, sənədin imzalanmasından sonra Kür çayının ekoloji vəziyyətində xeyli irəliləyiş olacaq: “Sözügedən məsələ ilə bağlı Azərbaycan Gürcüstan hökuməti ilə iki ilə yaxındır ki, müzakirələr aparır və bu istiqamətdə aparılan danışqlar artıq yekunlaşmaq üzərdir”.

M. Avazova hesab edir ki, sazişdən sonra Kür çayının Gürcüstan hissəsində ekoloji durum xeyli yaxşılaşacaq: “Gürcüstanla Azərbaycan arasında Kür çayının su ehtiyatının idarə olunması üzrə saziş artıq iki ilə yaxındır müzakirə olunur. Diplomatik kanallarla və xarici işlər nazirlikləri səviyyəsində danışqlar gedir. Müzakirələr bitdikdən sonra iki dövlət arasında saziş imzalana-

Kür çayı ilə bağlı saziş imzalanacaq



caq. Bundan sonra qarşı tərəf bu istiqamətdə – suyun keyfiyyətinin yaxşılaşdırılması üçün istəsə də, istəməsə də üzərinə düşən öhdəliyi həyata keçirməli olacaq. Düşünürəm ki, sazişin imzalanmasından sonra Kür çayında çirkələnmənin qarşısını almaq mümkün olacaq”.

Nazirlilik rəsmisi qeyd edib ki, 10 ildir Azərbaycan Avropa Şu-

rasının “Transsərhəd su axınları” adlı Avropa Konvensiyasına qoşulub və qurum 4 ildən bir suyun keyfiyyətinin qiymətləndirilməsi üçün hesabatlar hazırlanır.

Nazirlilik rəsmisinin sözlərinə görə, beynəlxalq hesabatlarda Kür və Araz çaylarının güclü çirkələnməyə məruz qaldığı qeyd olunur.

FUAD

Demoqrafiya

Azərbaycana daimi yaşamağa gələnlər ölkədən köçüb gedənlərdən bir neçə dəfə çoxdur

Dövlət Statistika Komitəsi bildirir ki, bu ilin əvvəlindən iyul ayının 1-dək ölkə əhalisi-sinin sayı 0,5 faiz, yaxud 51,3 min nəfər artıb. Beləliklə, əhalinin sayı 9 milyon 644 min 300 nəfərə çatıb.

Əhalinin ümumi sayının 53,1 faizi şəhərlərdə yaşayır, qalan 46,9 faizi kənd sakinləridir. Kişi əhalinin 49,8, qadınlar isə 50,2 faizini təşkil edir. Əhalinin yaşa görə tərkibinə göldikdə isə,

onun 22,4 faizi 14 yaşmadək uşaqlardan ibarətdir. 71,6 faizi təşkil edən hissəyə 15-64 yaşda olan insanlar daxildir. Yaşı 65 və bundan yuxarı olan ahillar isə 6 faizdir.

Bu ilin birinci yarısında ölkədə 78,4 min körpə dünyaya göz açıb. Onların 53,2 faizi oğlan, 46,8 faizi qız uşaqlarıdır. 16 ailədə üçəm anadan olub. 685 gənc cütlük isə əkiz övladla sevinib. Həmin dövrdə 28,1 min ölüm hali qeydə alınıb.

Dünyasını dəyişənlərin sayının keçən ilin müvafiq dövrünə nisbətən azaldığı müşahidə edilib.

Yarım ildə 38,6 min nikah bağlanıb. Boşanmaların sayı 6,4 min olub. Dövlət Statistika Komitəsi Dövlət Məqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının məlumatına istinadən həmçinin bildirir ki, 6 ayda Azərbaycana daimi yaşamağa üçün 1345 nəfər gəlib.



Ölkədən biryolluq köçüb gedənlərin sayı 437 nəfər olub. Beləliklə, son illərdə miqrasiyada baş verən tendensiya davam edir: Azərbaycana köçüb gələnlərin sayı ölkəni həmişəlik tərk edənlərin sayından bir neçə dəfə çoxdur.

Yüksək hazırlıqlı mülki müdafiə dəniz kəşfiyyatı manqalarının təlim-məşqi iki gün davam etdi

Avgustun 20-21-də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin yüksək hazırlıqlı mülki müdafiə dəniz kəşfiyyatı manqalarının təlim-məşqi keçirildi.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunları Mülki Müdafiə İşinin Təşkili Baş idarəsinin cari il üçün tədbirlər planına uyğun olaraq 2 gün davam edən təlim-məşqə Donanmanın yüksək hazırlıqlı mülki müdafiə dəniz kəşfiyyatı qüvvələri, "Orion-17" xüsusi xidmət və "Orion-18" yedək gəmiləri cəlb edilmişdi.



Bu tədbir Dənizkənarı fövqəladə vəziyyət rayonunda Donanmanın yüksək hazırlıqlı mülki müdafiə dəniz kəşfiyyatı manqalarının fəaliyyətə hazırlığının yoxlanılması və fövqəladə vəziyyət dövründə komandir-rəis heyətinin mülki müdafiə qüvvələrinin idarə edilməsi sahəsində praktiki bacarığının təkmilləşdirilməsi məqsədilə keçirildi. Şəxsi heyət "Limanda dayanarkən gəminin yaşamaq qabiliyyəti uğrunda mübarizə", "Gəmidən suya düşən insanın xilas edilməsi", "Dənizdə keçid zamanı və zəhərlənmə osağında radiasiya və kimyəvi kəşfiyyatın aparılması" və "Gəmidə qismən kimyəvi təmizləmə və dezaktivasiyanın aparılması" siqalları üzrə zəruri vərdişlərini nümayiş etdirdi.



Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunları Mülki Müdafiə İşinin Təşkili Baş idarəsinin Mülki Müdafiənin Kəşfiyyat bölməsinin rəisi mayor İlqar Səfərov və Xəzər Dəniz Neft Donanmasının Mülki Müdafiə və Hərbi Səfərbərlik şöbəsinin rəisi Eyyaz Paşayevin nəzarəti altında keçirilən məşqi ARFHN-in nümayəndələri mayor Qurban Mustafayev, mayor İlqar Səfərov, mayor Elşən Yolçuyev, kapitan Cəsarət Kərimov, "AXDG" QSC-nin MR və HSS-nin rəisi Rəşad Hüseynov, "AXDG" QSC MMQ-nin rəisi Natiq Orucov və HDH üzrə hamiyəçi kapitani Rasim Caniyev müşahidə etdilər.

Təlim-məşqin nəticəsi olaraq, iştirakçıların çevik qərar vermək, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazından düzgün istifadə, onlara təhkim olunmuş ərazilərdə radioaktiv şüalanmanın, kimyəvi zəhərlənmənin aşkar edilməsi, dənizdə və sahilyanı ərazilərdə mühəndis kəşfiyyatının təşkili ilə bağlı lazımi bilik və vərdişlərə yiyələndiyi, eləcə də fövqəladə halların karşısının alınmasına və nəticələrin aradan qaldırılmasına hazır olduğu müəyyən edildi.

**Elvin MƏLİKLİ,
XDND MMQ-nin rəisi**

Nazirlər Kabinetin tərəfindən torpaqların mühafizəsi, təyinatı üzrə istifadəsi, qeyri-qanuni istifadə hallarının qarşısının alınması məqsədi ilə mühafizə zonaları müəyyən edilib. Mühafizə və sanitariya zonaları qoruq torpaqlarının, yaşayış məntəqələrinin, sağlamlaşdırma zonalarının, çayların, bulaqların, su hövzələrinin, avtomobil və dəmir yollarının, elektrik xətlərinin və ixrac boru kəmərlərinin ətrafında yaradılır.

Mühafizə zonaları ilə bağlı qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət olunması çox vacibdir. Nazirlər Kabinetinin müvafiq qərarları ilə aşağıdakı tələblər müəyyən olunub:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.02.2005-ci il tarixli 23 nömrəli qərarı



Mühafizə zonalarına nəzarət gücləndirilir

ilə dəmir yolunun mühafizə zonaları təsdiq edilmişdir:

- I, II, III, IV və V kateqoriyalı dəmir yolunun tökmə yatağının hündürlüyündən (metrlə) və qazma yatağının dərinliyindən (metrlə) asılı olaraq yerin eninə mailliyyi zamanı mühafizə zonalarının ölçüləri 20-52 metr arasında dəyişir;



- Eyni zamanda dəmir yolunun mühafizə zonası dəmir yolunun kənarında, sağ və sol hissələrində yerləşən relsdən hər tərəfə hesablanır.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2004-cü tarixli 18 nömrəli, 5 yanvar 2005-ci il tarixli 1 nömrəli, 30.09.2014-cü il tarixli 317 nömrəli qərarları ilə avtomobil yollarının təhkim zolağının ölçüləri təsdiq edilmişdir:

Tökmələrdə və qazmalarda yerləşən I dərəcəli dörd hərəkətli, II dərəcəli iki hərəkətli, III dərəcəli iki hərəkətli, IV dərəcəli iki hərəkətli, V dərəcəli bir hərəketli avtomobil yolları yatağının hündürlüyündən (metrlə) və qazma yatağının dərinliyindən (metrlə) asılı olaraq yerin eninə mailliyyi nəzərə almaqla mühafizə zonalarının ölçüləri dəyişir.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.06.2005-ci il 103 nömrəli qərarı ilə elektrik xətlərinin mühafizə zonaları təsdiq edilmişdir.

a) Gərginliyi 1000 voltadək olan elektrik şəbəkəsinin mühafizəsi üçün müəyyən edilir:

Hava elektrik ötürüçü xətləri boyunca (binalarda ayrılan qollar istisna olmaqla) kənar naqılərin (onların meyil etməmiş vəziyyətdə) yer səthinə proyeksiyasının hər tərəfindən 2 m aralı keçən paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi, o cümlədən hava elektrik ötürüçü xətləri arasında olan torpaq sahəsi;

b) Kabel xətləri şəhərlərdə səkilərin altın-dan keçidkədə bina və qurğulara doğru 0,6 m aralı və küçənin işlək hissəsinə doğru 1 m aralı parallel düz xətlərlə məhdudlaşan torpaq sahəsi;

c) Hava elektrik ötürüçü xətləri boyunca kənar naqılərin meyil etməmiş vəziyyətdən hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində, müvafiq cədvəldə göstərilir.

4) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.03.2000-ci il 56 nömrəli qərarı ilə su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının ölçüləri təsdiq olunmuşdur.

Belə ki, su mühafizə zonaları aşağıdakı kimi hesablanır:

- çaylar və göllər üzrə – yay dövründə orta illik su səviyyəsi həddindən;
- su anbarları üzrə – suyun normal yığılma səviyyəsindən;

- Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi üzrə – suyun maksimum səviyyəsi həddindən;

- bataqlıqlar üzrə – onların sərhədlərindən;

Çayların başlanğıcından uzunluğu boyu su mühafizə zonalarının minimum eni onların ayrı-ayrı hissələri üzrə aşağıdakı hədlərdə qəbul edilir:

- uzunluğu 10 km-dək olduqda 50 m;
- uzunluğu 10 km-dən 50 km-dək olduqda 100 m;
- uzunluğu 50 km-dən 100 km-dək olduqda 200 m;
- uzunluğu 100 km-dən 200 km-dək olduqda 300 m;
- uzunluğu 200 km-dən 500 km-dək olduqda 400 m;
- uzunluğu 500 km-dən artıq olduqda 500 m.

Göllərin və su anbarlarının su mühafizə zonalarının minimum eni aşağıdakı hədlərdə götürülür:

- Akvatoriyasının sahəsi 2 kv.km-dək olduqda 300 m;
- Akvatoriyasının sahəsi 2 kv.km-dən artıq olduqda 500 m;

5) Magistral və təsərrüfatlararası kanallar və kollektorlar boyu su mühafizə zonalarının minimum eni onların suburaxma qabiliyyətdən asılı olaraq aşağıdakı hədlərdə qəbul edilir:

- 3 kb.m/san qədər olduqda 5 m;
- 3-10 kb.m/san olduqda 10 m;
- 10-30 kb.m/san olduqda 25 m;
- 30-50 kb.m/san olduqda 60 m;
- 50 kb.m/san artıq olduqda 100 m

Şəhərlərdə və yaşayış məntəqələrində təsdiq olunmuş baş plana uyğun müəyyən edilir. Bağlı kollektorlarla axıdilan çayların hissələri üzrə su mühafizə zonaları müəyyən edilmir.

Caylar, göllər, su anbarları və digər su obyektləri üzrə sahil mühafizə zolaqlarının minimum eni təsdiqlənmiş ölçülərde müəyyən edilir.

6) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli qərarı ilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri haqqında və 2 noyabr 2004-cü tarixli 167 nömrəli qərarı ilə "İstismar olunan ixrac neft boru kəmərlərinin" mühafizə zonalarının müəyyənləşdirilməsi haqqında "Qaydalar" təsdiq edilmişdir:

İxrac neft boru və magistral boru kəmərləri xətti boyunca mühafizə zonası üçün nəzərdə tutulan torpaq sahələri:

(Davamı 5-ci səhifədə)

Təbrik edirik!

“GÖY”DƏ AXTARDIĞIM ADAM...



Həyatda hər xarakterdə adam görmüşəm. Coxunda adamlıq görməsəm də. Ağzını açan kimi iç dünyası bəlli olan özündənrazılarla səhbətləşməyənə vaxtum, nə həvəsim olur. İşqli fikirləri olanları dirləmək isə təkcə mənimcün xoş deyil ki! Bu dəfə deyəsen bəxtim gətirmişdi. Müsahibim daha çox “göydə” axtardığım, xoşbəxtlikdən yerdə əlimə düşənlərə oxşayırırdı. Bir-birinə caladığım suallar da qənaatimdə yanılıb-yanılmadığımı dəqiqləşdirmək istəyindən doğurdu. Onunla həmsöhbət olmaq, düşünçələrini paylaşmaq məndə mənəvi rahatlıq yaratlığından, rəhathlığı “Dəniz” qəzetinin oxucuları ilə də bölmək istədim. Səhbət Xəzər Dəniz Neft Donanmasının Donanmanın texniki istismarı xidmətinin gəmi gövdə mühəndisi Taleh Mürvət oğlu Qarayevdən gedir.

ÖMÜRNAMƏSINDƏN SƏTİRLƏR

Taleh Mürvət oğlu Qarayev 1958-ci il yanvarın 2-də Füzuli rayonunun Qaraxanbəyli kəndində dünyaya göz açıb. 1975-ci ildə kənd orta məktəbini bitirib. Əmək fəaliyyətinə Füzuli adına üzümçülük soxozunda fəhlə kimi başlayıb.

1976-1978-ci illərdə ordu sıralarında xidmet edib. Hərbi xidmətdən sonra yene bir müddət Füzuli adına soxozda fəhlə işləyib.

1980-ci ildə daxil olduğu Leninqrad Su Nəqliyyatı İnstitutunu “Gəmi tikintisi və gəmi təmiri” ixtisası üzrə gəmi tikintisi mühəndisi kimi bitirib.

1985-ci ildən keçmiş “Zaqfederasiya” adına Gəmi Təmiri Zavodunun Gövdə-qaynaq sexində istehsalat usta, 1994-cü ildən Texniki nəzarət şöbəsində gövdə sahəsi üzrə nəzarətçi usta, 1996-ci ildən Gövdə-qaynaq sexində baş usta işləyib. 2001-2002-ci illərdə “Zaqfederasiya” adına GTZ-də Həmkarlar İttifaqı Komitəsinin sədri olub.

2003-cü ildən zavodun Texniki şöbəsində mühəndis-texnoloq kimi çalışıb.

2008-ci ildən XDND-nin İxtisaslaşdırılmış Dəniz Neft Donanma İdarəsinin Diaqnostika şöbəsində və Texniki istismar xidmətində (TIX) mühəndis işləyib.

2014-cü ildən “AXDG” QSC Xəzər Dəniz Neft Donanmasının TIX-in gəmi təmirinin planlaşdırılması qrupunda, cari ilin aprelindən isə Donanmanın texniki istismar xidmətində gəmi gövdəsi mühəndisi vəzifəsində çalışır.

Ailəlidir, iki qız, bir oğul atasıdır. Furqan adında bir nəvəsi var.

Azərbaycan Respublikası Prezidentini 24 iyun 2015-ci il tarixli Sərəncamı ilə



dəniz nəqliyyatının inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

– Taleh müəllim, “Tərəqqi” medalı ilə təltif olundunuzu biləndə keçirdiniz hissələr?

– O hissələri sözlə ifadə etmək asan deyil. Qeyri-adi hissələr idi. Zəhmətinə qiyamət verildiyini, işçi kimi lazımlığını görmək adama gözəl hissələr yaşadır. O anları yaşıyanlar yəqin mənimlə razılaşalar. Bir atalar sözündə deyəsən belə deyilir axı: “Ay var bir günə dəyməz, gün var min aya dəyər”. Keçirdiyim xoş hissələrə görə, iyunun 24-ü əslində min aya dəyən günüm idi.

– Həyatda belə günləriniz çox olub?

– Hər bir insanın həyatında kifayət qədər əziz, xoş, yaddaqalan günlər olur. Ailə həyatı qurdugu gün, övladları doğulduğu gün, ilk nəvəsi dünyaya gəldiyi gün... Amma 2015-ci ilin 24 iyununda min aya dəyən günlərim olmamışdı. Və Sərəncamı ilə taleyimə belə bir gün yazdığını üçün dövlətimizin başçısına, təqdimata görə isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti Donanmanın sədri Rauf Veliyevə minnətdaram.

– İlk təbriki kimdən eşitdiniz?

– Sərəncam mətbuatda işıqlandırıldıqdan az sonra “AXDG” QSC Aparatının Rabitə və elektronadionaviqasiya şöbəsi-


nin rəisi Vahid Musayev zəng etdi. Sonra uzun müddət təbriklərin ardi-arası kəsil-mədi.

– Donanmamızın texniki vəziyyəti sizi qane edirmi?

– Heç kime sırr deyil ki, Gəmiçiliyin maliyyə yükünü donanma çəkir. Bu gün saz olmayan gəmiyə heç bir şirkət, heç bir sahibkar yaxın durmaz. Rauf müəllim isə gəminin və Gəmiçiliyin nə demek olduğunu çox gözəl bilir. Gəmilərin istismara yararlı vəziyyətdə saxlanılması üçün mümkün bütün şərait yaradır və bunun müqabilində də bir şey tələb edir. Yüksək keyfiyyətə təmir edilməyən, beynəlxalq standartlara cavab verməyən bir gəmi də zavodun körpülərini tərk edə, açıq dənizə çıxa bilməz.

– Qabaqcıl, müasir şirkətlərdən biri kimi “AXDG” QSC-də işləməyimizlə fəxr edəcəyimiz gün çox uzaqdadır?

– Bu, hər birimizin arzusudur. Amma Cəmiyyət hələ təzə yaradılıb. Bununla belə, arzu etdiyimiz o gün çox da uzaqda deyil. Mən Rauf müəlliminin çox savadlı, uzaqqorən olduğunu bilirəm və götürdüyü istiqamətin doğruluğuna inanıram. Sadəcə, Cəmiyyətdə çalışan hər kəs vicdanlı əməyi ilə bu işə öz töhfəsini versə, arzularımız daha tez gerçəkləşəcək.



çim qarşısında qoydular. Nəticədə iyirmi ildən çox çalışdığım müəssisədən getməyə məcbur oldum.

– Deyəsən həyatda pislik də görmüsünüz? Bağıqlamağı necə, bacarırsınız?

– Adətən deyirlər ki, bağıqlamaq güclülərə xas xüsusiyyətdir. Bəlkə də! Amma mən özüm güclü adam sayıram. Sadəcə düşünürəm ki, bağıqlamağı bacarmasayıdım, mənim üçün yaşamaq daha çətin olardı.

– Taleh müəllim, doğulduğunuz kənd erməni işğalı altındadır...

– Atam 1997-ci ildə dünəyini dəyişdi və Beyləqanda torpağa tapşırmağa məcbur olduq. Ömrünün sonuna kimi kəndimizə qayıdacağına inamını itirmədi. Mən təkcə kəndimizin deyil, erməni işğalı altında olan bütün torpaqlarımızın geri qaytarılacağına əminəm. Çünkü ne Azərbaycan torpaqlarımızın işğal edildiyi illərdəki Azərbaycanın, nə ordumuz həmin illərdəki ordu. Bir az əvvəl soruşturul ki, bəxtimiz nədə gətirib? Əgər Heydər Əliyev həmin illərdə Azərbaycanın rəhbəri olsayıdı, xalqımız yaşadığımız ağır faciələri yaşamaz, ermənilər bir qarış torpağımızı da işğal edə bilməzdilər.

– Ən böyük arzunuzu bilmək olar?

– Nəvəm Furqanla işğaldən azad edilmiş torpaqlarımızı qarış-qarış gəzmək istərdim.

YOLDAŞ YOLDAŞ HAQQINDA

Həyatın böyük sınaqlarına çəkilmış və bu sınaqlardan həmişə üzüag çixmış Taleh Qarayevi tanıyanlardan birinin – “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti Donanmanın texniki istismar departamentinin istilik texnikası üzrə mühəndisi Vəli Mustafayevin dediklərindən:

– Talehin mahir mütəxəssis olduğuna bir kimsənin şübhəsi ola bilməz. Necə deyərlər, görünən dağın nə bələdçi! Amma Taleh həm də sözün həqiqi mənasında gözəl insandır. Uşaq kimi saf, sadə və təvəzükardır. Riyakarlığın, paxillığın nə olduğunu bilmir. Bütün bu xüsusiyyətlər Talehi onu tanıyanların sevimlisinə çevirib.

Həyatını dəniz nəqliyyatının inkişafına, gənc ixtisaslı kadrların hazırlanmasına, layiqli vətəndaş görmək istədiyi övladlarının tərbiyəsinə həsr edən, əl tutmaqdan, ehtiyacı olanlara kömək etmək dən mənəvi rahatlıq tapan, yaşadığı bu sadə, şərəf və ləyaqətlə dolu ömürlə fəxr edən Taleh müəllimdən xoş hissələrə ayırdıq. Gedisindən, gərdişindən baş açmağın çox çətin iş olduğu indiki qarışıq zəmanədə belə ömür yaşamağın özünün bir hünər olduğu barədə bəlkə heç vaxt fikirləşməyib də. Amma hünərdir. Həm də böyük hünər!

Rasif TAHIROV

Beynəlxalq treninglər işçilərin peşəkarlığını artırır



Gəmiçilikdə beynəlxalq standartların tətbiqi, işçilərin peşəkarlığının artırılması məqsədilə növbəti treninglər keçirildi.

Tanınmış və nüfuzlu təsnifat cəmiyyəti olan Amerika Gəmiçilik Bürosunun nümayəndəsi tərəfindən keçirilən məşğələlər təlimçilər üçün nəzərdə tutul-

muşdu. 3 gün davam edən treninglərdə onlar müvafiq təlim programlarının hazırlanması yollarını mənimsədilər. İştirakçılar bu programların əsas elementlərinin təsviri, programın hazırlanma prosesində müxtəlif üsullardan istifadə, dəqiq məzmunun əhatə edilməsi, təlim modelinin açıqlanması və təlim programı planının hazırlanması yolları izah edildi.

Avgustun 27-də isə "Dənizçilik Sahəsində Əməyə dair" Beynəlxalq Konvensiyaya (2006) həsr edilmiş treninglər keçirildi. Dünyanın 34 ölkəsinin, o cümlədən Azərbaycanın da ratifikasiya etdiyi bu Konvensiya ya görə, gəmilərdə "Dəniz nəqliyyatı sahəsində Əməyə da-



ir Sertifikat" in və "Dənizdə əmək şərtlərinə riayət etmə haqqında Bəyannamə"nin olmasından təmin edilməlidir.

Qeyd etmək lazımdır ki, Konvensiyaya qoşulmamış ölkənin bayrağı altında üzən gəmilər onu ratifikasiya etmiş dövlətin bayrağı altında üzən

gəmilər üçün yaradılmış daha əlverişli şəraitdən istifadə edə bilməyəcək, onların Konvensiyaya qoşulmuş dövlətlərin limanlarına girməsinə Liman Nəzarəti tərəfindən icazə verilməyəcək və ya həmin gəmilər saxlanılacaq.

"DƏNİZ"

Mühafizə zonalarına nəzarət gücləndirilir

(Əvvəli 3-cü səhifədə)

– İxrac neft boru və magistral boru kəmərlərinin xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr mühafizə zonası üçün ayrıılır;

– kənd təsərrüfatı yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metr mühafizə zonası üçün ayrıılır;

– kondensatın saxlanması, qazdan ayrılması üçün tutumların, neft və neft məhsullarının, kondensatlarının, sıxılmış qarışlıkların qəza vəziyyəində axıdlılması üçün torpaq anbarlarının əhatəsində göstərilən obyektlərin ərazisinin sərhədlərindən hər tərəfə 50 metr olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır:

– baş və aralıq sorulub vurulma və doldurma nasos stansiyalarının, çən parklarının,



– çoxlu sayıda qarışq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr mühafizə zonası üçün ayrıılır;

– kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, çoxlu sayıda qarışq boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metr mühafizə zonası üçün ayrıılır;

kompressor və qazpaylayıcı stansiyaların, qaz məsəflərinin ölçülüyü qovşاقların, doldurma və qəbuletmə körpülərinin, yeraltı qazsaxlama stansiyalarının, neft və neft məhsullarının qızdırılması məntəqələrinin əhatəsində göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 metr olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır.

İki növ yanacaqla işləyən gəmi inşa olunur

Nəqliyyat vasitələrinin daşınması üçün nəzərdə tutulan və iki növ yanacaqla işləyən ilk gəmi Çində tikilir.

COSCO (Çin) və "Kawasaki" (Yaponiya) şirkətlərinin birgə müəssisəsi olan "Nantong COSCO KHI Ship Engineering Co., LTD"-nin (NACKS) istehsal etdiyi gəminin mühərriki həm ənənəvi yanacaqla, həm də sıxılmış maye qazla işləyə biləcək. Ümumiyyət 3800 avtomobil daşımaq imkanı olan gəmi Avropanın ciddi ekoloji təhləblərinə uyğun olaraq, Baltik və Şimal dənizlərindən keçərkən sıxılmış maye qazla işləyəcək. Digər istiqamətlərdə isə gəmidə ənənəvi yanacaqdan istifadə ediləcək.

E lm adamları qlobal istiləşmənin davam edəcəyi hallarda qütbələrdəki buzlaqların əriməsi ucbatın-dan 2100-cü ilə qədər dəniz səviyyəsində 80 sm yüksəlmə olacaqı barədə xəbərdarlıq ediblər.

Mövqə. Az xəbər verir ki, dünyadakı dənizlərin səviyyəsi 1880-ci ildən bu yana 20 sm artıb. Elm adamları qlobal istiləşmədən qütbələrdəki buzlaqların əriməsi nəticəsində dənizlərdə 80 sm yüksəlmə olacaqı və quru hissənin məlum formasının pozulacağı barədə xəbərdarlıq ediblər.

Slovakıyalı qrafik dizayner Martin Vargik isə suların 80 sm yüksələcəyi təqdirdə, dünyanın düşəcəyi vəziyyətə dair xəritə hazırlayıb.

Ehtimallar doğru çıxarsa, ən böyük ziyan London, Amsterdam və Berlinə dəyərcək. Bu şəhərlərin tamamilə suyun altında qalaraq yox olmaq ehtivatlıdır.

Vargik etdiyi şərhədə "Qütbələrdəki buzlaqların əriməsinin dəniz səviyyəsini 80-100 metr yüksəldə biləcəyini göstərir. Belə vəziyyətin baş verməsi bütün sivilizasiya və Yer biosferi üçün böyük fəlakət mənasını verir", – deyib.

Klaypeda limanına böyük gəmilər yan alır

Cari ilin iyununda Klaypeda limanına bütün tarixi ərzində ən iri gəmi – 324,8 metr uzunluğunda konteynerdaşıyan "MSC Charleton" yan almışdı. Amma cəmi iki ay sonra bu rekord təzələndi. Avgustun 11-də Klaypeda limanı uzunluğu 336,68 metr, eni 45,6 metr olan "MSC Asya" gəmisini qəbul etdi.

Klaypeda Dövlət Dəniz Limanının baş direktoru Arvidas Vaytkus deyib: "İndiyədək okean gəmilərinə xidmət və konteynerlərin transhipment adlanan daha xırda gəmilər arasında bölüşdürülməsi funksiyasını Qərbi Avropanın Rotterdam, Antverpen, Hamburg və sair daha iri liman-

ları yerinə yetirirdi. Bundan sonra Klaypeda limanı da fider gəmilərlə yanaşı, konteynerdaşyan okean gəmilərinə xidmət göstərəcək. Bunu konteynerdaşyan gəmilərin limana daxil olması sübut edir. Əminlik ki, okean gəmilərinin limanımıza axını günbəgün artacaq."

Yaxın gələcəkdə Klaypeda limanında konteynerlərin Baltik dənizinin digər regionlarının limanlarına yükdaşyan fider gəmilərinə paylaşılmaması nəzərdə tutulub. Bununla da, mətierlərdən regiona konteynerlər daşyan böyük gəmilərin Qərbi Avropanın ənənəvi limanlarında aralıq yük boşalmalarına ehtiyac qalmayacaq.



İnsanlara daha çox zərər vuran elmi nəzəriyyələr

Alimlər obyektiv həqiqət axtarışında olarkən dəfələrlə yalnız fərziyyələr irəli sürüblər və ya öz müşahidələrindən səhv nəticələr çıxarıblar. Onlardan bəziləri reallıqdan o qədər uzaq olub ki, bəşəriyyətə ciddi ziyan vurub

FRENOLOGİYA

(İnsan psixikasının onun kəllə sümüyünün quruluşu ilə əlaqəsi haqqında nəzəriyyə)

Frenologiyanın əsas nəzəriyyəcisi avstraliyalı Frans Yozef Qall hesab edirdi ki, psixi xüsusiyyətlər, insanın fikir və emosiyaları beynin hər iki yarımkürəsində yerləşir və hansısa xüsusiyyətin güclü şəkildə təzahürü zamanı bu, özünü kəllə sümüyünün formasında eks etdirir. Qall “frenoloji xəritəni” də çəkib: məsələn, gicgah nahiyyəsi şərab və qida ehtirasına, peysər dostluq və ünsiyyətliyiə cavabdehdir, “həyata məhəbbət” zonası isə nədənsə qulağın arxasında yerləşib.

Qalla görə, kəllə sümüyündeki həqabarıq yer psixi xassənin yüksək inkişafı, batiq yer isə bunun kifayət qədər təzahür etməməsinin elamətidir. Bunların hamısı hirosofiyanı – əlin forması və ovucdakı xətərin insanın xarakteri, dünyagörüşü və taleyi ilə əlaqəsi haqda təlimi xatırladır.

Frenologiya XIX əsrin əvvəlində qeyri-adi dərəcədə populyar olub: bu nəzəriyyə ilə ABŞ-in cənubundan olan qul sahibləri də maraqlanıblar, çünkü təcrübələrin keçirilməsi üçün material, necə deyərlər, onların əllərinin altında olub.

Frenologiyaya kütləvi maraq 1840-cı ildə neyrofiziologianın inkişafı ilə əlaqədar olaraq zeifləməyə başladı: sübut olundu ki, şəxsiyyətin psixi xüsusiyyətləri nə beynin səthinin quruluşu, nə də kəllə sümüyünün formasından asılı deyildir.

ƏLAQƏLƏNDİRİCİ SEPSİS

(Əqli və fiziki xəstəliklər orqanizmdəki iltihab mənbəyindən sorulan toksinlər səbəbindən yaranır. Xəstəliyi müalicə etmək üçün “günahkar” orqanı tapmaq və zərərsizləşdirmək lazımdır)

Əlaqələndirici sepsis nəzəriyyəsi XIX əsrin ortalarında populyar olub və ikinci Dünya müharibəsinə kimi davam edib. Bu nəzəriyyə əsasında çoxlu lazmış əməliyyatlar keçirilib və insanlara xəsarət yetirilib. Həkimlər hesab edirdilər ki, orqanizmin daxilində bacteriyaların cəmləndiyi mərkəz əqli zeifliyi, artrit və xərcəng xəstəliyinə səbəb ola bilər. Nəticədə dişlərin, appendiks, bağırsaq hissələrinin və digər potensial təhlükəli orqanların bədəndən kənarlaşdırılması geniş yayılan təcrübəyə çevrilib.

XX əsrin əvvəlində ingiltərli həkim Uilyam Hanter bütün xəstəliklərin ağız boşluğunun natamam gigiyenəsi səbəbindən yarandığı və infeksiya mənbəyini aradan qaldırmadığı üçün xəstə dişin müalicəsinin mənasız olduğu barədə məqalə yazdı. Nəticədə Avropa və Amerikada kariesdən şübhə yaranan vaxt pasientlərin dişlərini, badamçıq vəzilərini və adenoidləri çıxarmağa başladılar.

1940-cı ildə sübut olundu ki, infeksiya menbəyi nəzəriyyəsi yanlışdır. Əməliyyatlar pasientlərə zərər vurur, xəstə dişlərdən ifraz olunan toksinlər psixikaya heç cür zərər yetirə bilməz, əksər hallarda isə xəstələrə pəhrizlər və digər müalicə üsulları kömək edə bilər.

Nəzəriyyənin təkzib edilməsinə baxmayaraq, hələ bir neçə on il anginanın profilaktikası məqsədilə zərurət olmadan uşaqların badamçıq vəzilərini və adenoidlərini kəsməkdə davam ediblər.

MASLOU NƏZƏRİYYƏSİ

Piramida ehtiyaclarına əsaslanan motivasiya nəzəriyyəsinin humanist psixologianın banisi Abraham Maslounun tədqiqatları ilə ümumi cəhətləri azdır.

Maslou hesab edirdi ki, standartlaşdırılmış ierarxiya ehtiyacları mövcud ola bilməz, çünkü bu, insanın fərdi xüsusiyyətlərindən asılıdır. Eyni zamanda onun tədqiqatları insanların müəyyən tipinə aid olub və yaş qrupundan asılı olaraq müxtəlif şəkildə göstərilib.

Maslouya görə, ehtiyac qrupları yaşaşma prosesində aktual olur. Məsələn, kiçik uşaqlara gündüzler vaxtında yemək və yatmaq lazımdır, yeniyetmələrə öz həmyaşidləri arasında hörmət qazanmaq, yaşılı insanlarda isə ailə və cəmiyyətdə öz mövqeyində həzz almaq daha vacibdir. Alimin diqqəti əvvəldən özünü aktuallaşdırma-piramidanın zirvəsinə, yəni insanın özünü ifadə etməsinə və şəxsi inkişafına cəmlənib. Onun tədqiqat obyektləri Albert Eynşteyn və ya Avraam Lincoln kimi fəal və uğurlu yaradıcı insanlar olub.

Piramida əksər adamların ehtiyacları haqqında təsəvvür yaratmayan sənii şəkildə asanlaşdırılmışdır. Maslou piramidasının menecment, marketinq və sosial layihələndirmədə elmi baza kimi istifadəsi əsasən lazımi nəticələr verməsə də, möhtəkirlik üçün imkan yaradır.

DEYL KARNEGİNİN EFFEKTİV ÜNSİYYƏT NƏZƏRİYYƏSİ (Öz “mən”indən imtina)

O, ünsiyyət sahəsində tanınmış amerikalı mütəxəssis “Dostları necə tapmalı və insanlara necə təsir etməli?”, “Narahatlığı necə aradan qaldırmalı və necə yaşamağa başlamalı?” adlı kitablarında özünün effektiv ünsiyyət nəzəriyyəsini təsvir edib. Onun əsərləri insanlara xoşbəxt olmaqdə, asanlıqla ümumi dil tapmaqda və ixtilaflardan qaçmağa kömək etməli idi.

Karneginin uğur haqda ideyaları qeyri-adi dərəcədə təsirli idi. İndiye qədər çoxları hesab edir ki, uğurlu (və demək, xoşbəxt) adam cəmiyyət arasında çıxış etməyi bacarmalı, fəal şəkildə yeni tanınlıqlar yaratmalı, həmsöhbətlərini heyran etməli və özünü işə həsr etməlidir. Amma Karneginin qeyd etdiyi uğur anlayışı şəxsi effektivlik meyari kimi standart şəkəl salınmamalıdır.

Müasir psixoloqlar Karneginin xoşbəxtliklə bağlı çoxlu səhvlərini göstərir. Karnegi öz əsərlərində ünsiyyəti dəha effektiv etmək üçün, sistematiq olaraq, öz “mən”indən imtina etməyə çağırır. Onun əsas səhvi də elə bundadır.

İnsan başqasının xoşuna gəlmək üçün onun dəyərlər sisteminə qəbul edərək həmsöhbətlə, doğrudan da, manipulyasiya edə və ondan öz məqsədləri üçün istifadə edə bilər. Amma öz fikrindən və onu demək imkanından imtina etmək psixikaya mənfi təsir edir. Nəticədə toplanmış stress, depressiya hissi və uğur-

luq meyarlarına uyğun gəlməmək psixosomatik pozuntuda təzahür edir. Başqa cür deyilərsə, Karneginin nəzəriyyəsi ilə uğurlu olmaq cəhdleri sünii hədəflərə çatmaqdə kömək etsə də, insanı xoşbəxt etmir.

Karneginin əsas məsləhəti “Gülümşə!”, onuz da daim gülümşəyən ünsiyətcil adamlara uyğun gelsə də, bu, qapalı adamlar üçün təbii deyil və əziyyətvericidir.

IRQ NƏZƏRİYYƏSİ

(Bəşəriyyətin bir neçə qeyri-bərabərirqə bölməsi)

Vahid irq nəzəriyyəsi mövcud deyildir: müxtəlif nəzəriyyələrdə 4-dən 7-yə kimi əsas irq və onlarca kiçik antropoloji tip göstərilir.

Irqçılık əbəs yerə quldarlıq dövründə yaranmayıb. Həmin dövrdə cəmiyyətin bütün sahələrində bir qrup insanın digər qrup insanlar üzərində hökmranlıq etdiyi sistemin elmi əsaslandırmaya ehtiyacı var idi.

XIX əsrin ortalarında fransız Jozef Qobino arıləri digərləri üzərində hökmranlıq üçün nəzərdə tutulmuş ali irq elan etdi. Nəticədə “qüsurlu” insanların, ilk növbədə, yəhudü və qaraçılardan hüquqlarını pozmağa və onları məhv etməyə yönəlmiş “irqi gigiyena” nasist siyaseti üçün elmi baza rolunu oynayan irq nəzəriyyəsi ortaya çıxdı. Qobino tərəfindən söylənilmiş ideyalar Güntərin hər bir antropoloji tip üçün müəyyən əqli bacarıq və xarakterik keyfiyyətlər yazdığı saxta irq nəzəriyyəsində inkişaf etdirildi. Məhz bu nəzəriyyə fəlakətlə nəticələrə getirib çıxaran nasist irqçılık siyasetinin əsasını qoydu.

Müasir elm insanların irqlərə bölünməsini inkar edir: Qərb alimlərinin əksəriyyəti hesab edir ki, xarici fərqlər insanları əlavə kateqoriyalara bölmək üçün kifayət qədər çox deyil və əqli qabiliyyətlə heç bir əlaqəsi yoxdur. Ikinci Dünya müharibəsindən sonra irqçılık nəzəriyyələrinin hamısı əsassız hesab edilib.

YEVGENİKA

(İnsan nəşliyi bioloji yolla yaxşılaşdırmaq haqqında nəzəriyyə)

İnsanın seleksiyası haqqında ideyani Çarlz Darvinin dayısı oğlu Frensis Qalton irəli sürüb. XX əsrin ilk onilliklərində populyar olub.

“Pozitiv Yevgenika” tərəfdarları bildirirlər ki, o, cəmiyyət üçün dəyərli olan keyfiyyətlə insanların yaradılmasına səbəb ola bilər. Bəs hansi keyfiyyətlər dəyərlidir? Yüksək intellektə və yaradıcılıq potensialına malik olan çoxlu sayda insan irsi qüsurlardan əziyyət çəkir və demək, seleksiya prosesində onları kənarlaşdırmaq olar. Eyni zamanda sərxaşluğa meyllilik və ya əksinə, möhkəm cansağlığı və yüksək IQ kimi irsi əlamətlərin mexanizmləri az tədqiq edilib: bu əlamətlərdən çoxu yalnız insanın təbiyə olunduğu və yaşadığı mühitdə təzahür edir.

Yevgenika bir elm kimi 1930-cu illərdə – nasist Almaniyasının irqçılık siyasetinin əsasını təşkil etdiyi vaxt nüfuzdan düşüb. Üçüncü Reyxdə “neqativ Yevgenika” fəal şəkildə inkişaf etdirildi: nasistlər hər şeydən əvvəl, irsi qüsurları olan və irqçılık baxımından nöqsanlı insanların bərpa olunmasının qarşısını almaq isteyirdilər.

Ağır cinayətlərə yol vermiş və ya “əqli cəhətdən qüsurlu” olan insanların məcburi sterlizasiyası üzrə Yevgenika proqramları İsvəç, Finlandiya, ABŞ, Danimarka, Estoniya, Norveç və İsvəçrədə mövcud olub və bəzi ölkələrdə hətta 1970-ci illərə kimi fəaliyyət göstərib.

İndi irsi xəstəliklərle genetika çərçivəsində mübarizə aparılır.

F. VƏLİYEV

Dənizlərdə həyat yox ola bilər

ABŞ-in bir neçə universitetinin ekoloq və bioloqları həyəcan təbili çalmağa başlayıblar.



Alimlərin fikrincə, insanlar hərəkələrinə nəzarət etməsələr və təbiəti qorumaq barədə düşünməsələr, 150 ildən sonra dünya okeanındaki canlılar və bitkilər məhv ola bilər. Okeanlarda həyatın yox olmasının ilk əlamətləri kimi, mərcan qayalıqları göstərilib. Okeanlardakı canlıların həyat fəaliyyətində böyük rol oynayan mərcan qayalıqları artıq 40 faiz azalıb.

Onların fikrincə, dəniz faunasının məhv olmasında temperaturun yüksəlməsi də rol oynayır. Belə ki, dəniz canlıları yaşamaq üçün sərin yer axırmışa məcbur olur.

Tədqiqatlar həmçinin göstərir ki, dənizlərin dibindən və okeanlardan faydalı mineralların çıxarılması suların çirkənməsinə səbəb olur. Bu isə dənizdə həyatın yox olmasına gətirib çıxara bilər.

108 il əvvəl dənizə atılan şüşə tapılıb

İngilis alimi George Parker Bidderin 108 il əvvəl külək, dalğa və dəniz axıntılarına dair araştırma üçün dənizə at-



diğli bir şüşə cari ilin aprel ayında Almaniyanın Amrum adasında tapılıb. Təqaüdü qadının tapdığı şüşənin içərisində tarixi bəlli olmayan bir kart olduğunu da deyilir. Kartın üzərində ingiliscə, almanca və hollandca yazılın notda şüşəni tapan şəxsin oradakı anketi doldurması xahiş olunur.

Bələ timsahı tutmaq da igidlikdir, daşmaq da

ABŞ-in Alabama əyalətindəki Eufaula gölündən 417 kilogram ağırlığında nəhəng timsah tutulub.

Türkiyənin www.sabah.com.tr saytında xəbər verir ki, 4,15 metr uzunluğu olan timsah traktorun köməyi ilə daşınır.

Bu qorxulu yırtıcı Scott Evans adlanan şəxş tərəfindən tutulub.

Ötən il də Alabama çayının bir qolu olan “Meek Creek”dən 456,8 kilogram ağırlığında və 4,9 metr uzunluğunda bir timsah tapılmışdır. Nəhəng timsahın qarınında 52 kilogram ağırlığında bir maralın olduğu da aşkarlanmışdır.

Tahir DADASOV



İlham MƏMMƏDOV

Rusca-İngiliscə-Azərbaycanca dənizçilik terminlərinin izahlı lüğəti

(Əvvəli ötan nömrələrimizdə)

Macca**MASS**

Kоличества поставляемого или предлагаемого к поставке товара; измеряется, как правило, в единицах метрической системы мер - тоннах, центнерах, килограммах. Кроме того, иногда в международной торговле используются единицы англо-американской системы (длинная тонна, английский фунт, унция и др.)

Маячный сбор

см. Портовые сборы.

Международная ассоциация по страхованию кредитов (MACK)**INTERNATIONAL ASSOCIATION FOR CREDIT INSURANCE IACI**

Образована в 1946 г. в Цюрихе, включает свыше 20-ти страховых компаний различных стран (Австрия, Бельгия, Великобритания, Италия, Франция, Греция и др.). Средства MACK складываются из вступительных и ежегодных взносов, размер которых устанавливается на сессиях общего собрания. В отличие от Международного союза страховщиков кредитов и инвестиций, в основном, занимается страхованием краткосрочных кредитов (от 3-х месяцев до 1-го года).

Международная Конвенция по обмеру судов 1969 г.**INTERNATIONAL CONVENTION ON TONNAGE OF SHIPS 1969**

Принята в Лондоне 23 июня 1969 г., вступила в силу 18 июля 1982 г. Конвенция устанавливает универсальную систему обмера судов, предусматривает порядок определения валовой и чистой вместимости судна. Правила определения вместимости являются приложением к Конвенции и составляют ее неотъемлемую часть. Ответственность за определение вместимости несет правительство государства - участника Конвенции, от имени которого выдается Международное мерительное свидетельство 1969 г.

Международная организация морской спутниковой связи (INMARSAT)**INTERNATIONAL MARTIME SATELLITE ORGANIZATION (INMARSAT)**

Межправительственная организация, созданная с целью обеспечения интересов всего международного сообщества посредством

Beynəlxalq dəniz hüququnu pozmaqdə ittiham olunur

İngiltərə İspaniyaya məxsus gəmilərin Cəbəllütariq boğazında beynəlxalq hüquq pozuntusuna yol verdikləri qənaətindədir.

İngiltərənin xarici işlər nazirinin müavini Huqo Svire məsələyə münasibət bildirərkən avqustun 9-da İspaniyaya məxsus gəmilərin xəbərdarlıq etmədən bir neçə dəfə Cəbəllütariq sularına daxil olduğunu deyib. O, qeyd edib ki, İspaniyaya məxsus gəmilərin hətta cinayət işlətmə ehtimalı olan başqa gəmiləri təqib edərkən Cəbəllütariq sularına daxil olması qəti şəkildə qəbul edilməzdir. "Xəbərsiz şəkildə sularımıza daxil olmaq beynəlxalq dəniz hüquq çərçivəsində böyük bir pozuntudur. Cəbəllütariq istiqamətindən edilən bu pozuntular açıq şəkildə Birləşmiş Krallığın suverenliyinin başqa bir Avropa İttifaqı ölkəsi tərəfindən pozulması deməkdir. Bu, olduqca mühüm məsələyə İspaniya hökumət nümayəndələrinin diqqətini çəkəcəyik", – deyə nazir müavini bildirib.

Kütə**MAYAK RÜSUMU**

Göndərilən və ya göndərilməyə təqdim edilən malların miqdarı; bir qayda olaraq, metrik ölçü sistemi vahidləri ilə – tonlarda, sentnerlərlə, kilogrammlarla ölçülür. Bundan başqa, bəzən beynəlxalq ticarətdə ingilis-amerika sistemi vahidlərindən (uzun ton, ingilis funtu, unsiya və s.) istifadə edilir.

LIGHT DUES

Bax. Liman rüsumları.

Kreditlərin Sığortalanması üzrə Beynəlxalq Assosiasiya (KSBA)**INTERNATIONAL ASSOCIATION FOR CREDIT INSURANCE IACI**

1946-cı ildə Sürixdə yaradılmışdır, müxtəlif ölkələrin (Avstriya, Belçika, Böyük Britaniya, İtaliya, Fransa, Yunanistan və b.) 20-dən artıq siğorta şirkətinin özündə birləşdirir. Kreditlərin Sığortalanması üzrə Beynəlxalq Assosiasiyanın (KSBA) vəsaiti daxil olma haqqından (üzvlük) və illik haqlardan formallaşır, bunların miqdarı ümumi yığıncağın sessiyalarında müəyyənləşdirilir. Bu qurum, Kredit və Sərmayələr Siğortaçılarının Beynəlxalq İttifaqından fərqli olaraq, əsas etibarilə qisamüddəti kreditlərin (3 aydan 1 ilə qədər) sığortalanması ilə məşğul olur.

Gəmilərin ölçülümsi üzrə 1969-cu il Beynəlxalq Konvensiyası**INTERNATIONAL CONVENTION ON TONNAGE OF SHIPS 1969**

Bu Konvensiya 1969-cu il iyunun 23-də Londonda qəbul edilmiş, 1982-ci il iyunun 18-də qüvvəyə minmişdir. Konvensiya gəmilərin ölçülümsinin universal sistemini müəyyənləşdirir, gəminin ümumi və xalis tutumunun müəyyən olunması qaydalarını nəzərdə tutur. Tutumun müəyyənləşdirilməsi qaydaları Konvensiyaya əlavədir və onun ayrılmaz hissəsidir. Tutumun müəyyənləşdirilməsinə görə məsuliyyəti Konvensiyadan iştirakçısı olan və adından 1969-cu ilin nümunəsində Beynəlxalq ölçü şəhadətnaməsinin verildiyi dövlətin hökuməti daşıyır.

Beynəlxalq dəniz peyk rabitə təşkilatı (INMARSAT)**INTERNATIONAL MARTIME SATELLITE ORGANIZATION (INMARSAT)**

Hökumətlərarası təşkilat, Yerin süni peyklerinin vəsitoşilə dəniz rabitosunun əsaslı surətdə yaxşılaşdırılması yolu ilə bütün beyn-

korennego улучшения морской связи с помощью искусственных спутников земли. INMARSAT – единственная международная организация государств, соединяющая деятельность человека в космическом пространстве и мировом океане. Поскольку членами организации могут быть не только правительства, но и национальные неправительственные организации, это повлекло за собой принятие в 1976 г. двух учредительных документов организации - Конвенции об INMARSAT, которая подписывается от имени государств (стороны), и Эксплуатационного соглашения, которое подписывается от имени правительства или назначенных ими организаций (участников). Оба документа вступили в силу 16 июля 1979 г.

Международная палата судоходства**INTERNATIONAL SHIPPING CHAMBER****Beynəlxalq gəmiçilik palatası****INTERNATIONAL SHIPPING CHAMBER**

Неправительственная организация, членами которой являются национальные ассоциации судовладельцев и др. организаций. Учреждена в 1948 г. Штаб-квартира находится в Лондоне. Палата призвана действовать в международном масштабе в интересах своих членов; организовывать обмен мнениями; сотрудничать с другими организациями по проблемам, представляющим взаимный интерес. Имеет консультативный статус в Экономическом и Социальном Совете ООН, Международной Морской Организации, Всемирной Организации здравоохранения. Периодически издает циркуляры, в которых освещаются важнейшие события в международном судоходстве. Большое внимание уделяет морскому праву, в том числе разработке Международных Конвенций.

Международная торговая палата,**BTP****INTERNATIONAL CHAMBER OF COMMERCE, ICC**

Неправительственная международная организация, основана в 1919 г. Штаб-квартира в Париже. Объединяет заинтересованные в развитии экономических и финансовых связей национальные федерации предпринимателей, деловые круги и фирмы почти 100 стран. Цели организации - содействие улучшению экономических отношений между странами, установление деловых контактов и взаимопонимания. МТП способствует своей деятельности внедрению в международную практику стандартов, деловых обычаев, унифицированных правил, определений условий и т.п., распространению необходимой политической и торгово-экономической информации для развития международного бизнеса. Одним из важных документов МТП является сборник международных правил "Инкотермс".

Beynəlxalq ticarət palatası,**MTPI****INTERNATIONAL CHAMBER OF COMMERCE, ICC**

Beynəlxalq qeyri-hökumət təşkilatı, əsası 1919-cu ildə qoyulub. Mənzil-qərargahi Parisdədir. İqtisadi və maliyyə əlaqələrinin inkişafında maraqlı olan təxminən 100 ölkənin milli sahibkarlar federasiyasını, işgüzar dairələrini və firmalarını birləşdirir. Təşkilatın məqsədləri ölkələr arasında iqtisadi münasibətlərin yaxşılaşdırılmasına kömək etmək, işgüzar əlaqələrinin və qarşılıqlı anlaşmanın yaradılmasıdır. Beynəlxalq Ticarət Palatası (BTP) öz fealiyyəti ilə standartların, işgüzar adətlərin, unifikasiya edilmiş qaydaların, şərtlərin tərifinin və s.-nın beynəlxalq təcrübəyə tətbiq edilməsinə, beynəlxalq biznesin inkişafı üçün zəruri siyasi və iqtisadi-ticarət informasiyasının yayılmasına kömək göstərir. BTP-nin mühüm sənədlərindən biri «İnkoterms» beynəlxalq qaydalar məcmuəsidir.

(Davamı var)


Uzunluğu 6 metr olan köpəkbalığı tutulub

Dünyanın ən böyük və qorxunc köpəkbalığının tutulduğu iddia olunur. Hadisə Avstraliyanın Yeni Cənubi Uels vilayətində, Lennoks Hed şəhərinin yaxınlığında Seven Mayl cimərliyində baş verib.

Milli.Az ABC-yə istinadən bildirir ki, tutulan pələng köpəkbalığının uzunluğu 6 metr olub.

"Bu, in-di-yədək gö-rülən və tutulan ən böyük köpəkbalığıdır. Doğrusu, belə yırtıcının təbiətdə mövcud olduğunu ağlıma da gətirə bilməzdim. Tutduğumuz balığı alımlərə təhvıl verdik", – deyə balıqçı Ceff Brugs bildirib.

Nəhəng köpəkbalığı Avstraliyanın Milli Elmi Tədqiqatlar Agentliyinə (Commonwealth Scientific and Industrial Research Organisation, CSIRO) təhvıl verilib.



YARIZƏRAFAT, YARIĞERÇƏK

- ↳ Bəzilərinə elə gəlir ki, yalnız yuxarıda bığ və aşağıda saq-qal olduğu üçün məcburiyyətdən onların üzünə tüpürürler.
- ↳ Cox şeyi ayıra bildiyim üçün mənə hər şeyi qarışdırır de-yirlər?
- ↳ Sən mənə yalnız və yalnız həqiqəti de. Yalan deyənlər onsuz da çoxdur.
- ↳ Ən böyük üzqaralığı validey-nin üzünə qayıtmaqdır.

- ↳ Yalanla uzağı həqiqətin divarına kimi getmək olar.
- ↳ Şahlara nifrətlə baxdığımız sosializmde qanunlara nifrət etdiyimizə görə "Qanun şah-dır!" deyirdik?
- ↳ Xeyirlə xeyr tamam başqa-başqa sözlərdir.
- ↳ "Heç vaxt həqiqəti demə-mək!" Bəzi adamların belə öhdəliyi var?
- ↳ Pis günlərində başqalarının yaxşılığına ehtiyac duyanlar

Rasif TAHİROV

"DONİZ"İN GÜLÜŞ PAYI

- Kişi də kişinin arxasında danışar?
- Sənə elə gəlmirmi, kişi heç qadının da ar-xasında danışmamalıdır.

- Qonşuların mübahisəsi nə ilə bitdi?
- Onların mübahisəsi heç vaxt bitmir. Sadə-cə, yorulanda fasileyə çıxırlar.

- Arvad ərinə:
- İstirahət günüdür, divanda uzanıb televizo-ra baxmaqdansa, usağı gəzməyə aparsan, yaxşı olar. Gör nə vaxtdır söz vermişən...
- Qoy dərsləri ilə məşğul olsun.
- Onda heç olmasa, dərslərini hazırlamaqdə uşağa kömək elə.

- Ər könülsüz halda:
- Yaxşı, yaxşı... Seriallara baxmaq istəyir-sənsə, gəl bir yerdə baxaq.

- İsteyirəm usağı boksa qoyum.
- Lazım deyil. Sənə oxşayırsa, bokssuz da tez-tez vurub ağız-burnunu dağıdacaqlar.

Müəllim şagirdə:

- Evdə dərslərini hazırlamaqdə sənə kim kö-mək edir?
- Atam. Nə olub, müəllim, yenə səhvə yol verib?

- Eşitdim xarici ölkəyə dincəlməyə getmi-sən? İstirahətin necə keçdi?
- Necə keçəcək? Bütün ayı özümü evdəki ki-mi hiss etdim.

- Elə pis? Arvadını da aparmışdır ki?

- Səhərlər ən çox nə işlə məşğul olmaq is-tərdin?
- Yatmaqla!

- Bu qədər adamı görəsən cəhənnəmdə ne-cə yerləşdirəcəklər?
- Cəhənnəm, yəqin həm də ona görə cəhən-nəmdir ki, orda yer dar, adam çoxdur.

Rasif TAHİROV

ma müraciət etmir. Nəticədə qan itkisindən həlak olur.

Oğlan sərhədçiləri aldada-raq, alma şirəsi kimi qələmə verdiyi metamfetamini (narkotik və hallūsinasyon xüsusiyyətli sintetik bir maddə) içəndən sonra dünyasını dəyişib.

Argentinada qadın sinəsini böyütmək istəyinin güdəzənə gedib. O, sinəsinin böyüməsi üçün bədəninə bir neçə vazelin iynəsi yeridibmiş.

Çində biotualetə düşmüş 320 dollarlıq telefonu götürmə-yə cəhd edən 2 nəfər həlak olub, 4 nəfər isə ciddi xəsarət alıb. Belə hadisə ilə qarşılaşan insanların nəzərinə: biotualetdə istifadə edilən maye öldürücü təsire malikdir!

Bir kişi öz döyüş xoruzunun ayağına bərkidilmiş bıçağa san-cılır. O, polisin əlinə düşmə-mək üçün qaçıb gizlənir və yarasının müalicəsi üçün həki-

17 yaşlı misirli oğlan quyu-ya düşən toyuğu xilas edərkən özü de quyuuya yixilib. Köməyi-nə gələn bacısı və 2 qardaşı da quyuuya düşüb və üçü də eyni aqıbətlə üzləşib. İki nəfər yaşı-kənd sakinin onlara kömək etmək istəyi də faciə ilə nəticə-lənib. Sonda isə quyudan 6 nə-fərin cəsidi çıxarılib. Toyuq isə sağ qalıb.

AĞILSIZ ÖLÜMLƏR

İsveçrə sakini "günəş-pəhrizi" deyilən həyat tərzinə keçib. Daha dəqiq desək, hə-yat əhəmiyyətli qidalandırıcı maddələri Günəş şüaları al-tında uzanmaqla qazanmaq istəyib. Nəticədə qadın acın-dan ölüb.

Yeni Zelandiyadan olan qız gün ərzində 10 litr "Coca-cola" içdiykdən sonra keçinib.

Bir keşiş zəhərli ilanların inancı insanlara toxunmadıqlarını sübut etmək istəyib və ye-rindəcə həlak olub.

Bir oğlan "selfie"nin effektli olması üçün tapançanı gicgahı-na dirəyib. Sol əlindəki telefo-nun düyməsini basmaq əvəzinə, sağ əlindəki tapançanın düyməsini basaraq həlak olub.

ABS-in Portland şəhərində soyunaraq küçənin ortasında id-man etməyə başlayan yeniyet-məni maşın vurub. Oğlan yerindəcə keçinib.

Bir keşif zəhərli ilanların inancı insanlara toxunmadıqlarını sübut etmək istəyib və ye-rindəcə həlak olub.

Bir kişi öz döyüş xoruzunun ayağına bərkidilmiş bıçağa san-cılır. O, polisin əlinə düşmə-mək üçün qaçıb gizlənir və yarasının müalicəsi üçün həki-

Bir qadın arıqlamaq məqsə-di ilə mədəsini qoz boyda et-mək üçün əməliyyat keçirdib. Sonda aclişa dözməyərək yeməyini artırıb. Yemək qida bo-rusunda tixanıb və nəticədə həmin qadın boğulub.

17 yaşlı misirli oğlan quyu-ya düşən toyuğu xilas edərkən özü de quyuuya yixilib. Köməyi-nə gələn bacısı və 2 qardaşı da quyuuya düşüb və üçü də eyni aqıbətlə üzləşib. İki nəfər yaşı-kənd sakinin onlara kömək etmək istəyi də faciə ilə nəticə-lənib. Sonda isə quyudan 6 nə-fərin cəsidi çıxarılib. Toyuq isə sağ qalıb.



Qəzetin təsisçisi
"Azərbaycan
Xəzər Dəniz
Gəmiçiliyi"
Qapalı Səhmdar
Cəmiyyətidir

BAŞ REDAKTOR
Rasif İman oğlu
TAHİROV

ÜNVANIMIZ:
AZ 1003, Bakı şəhəri,
Xanlar küçəsi, 22
TELEFONLARIMIZ
Baş redaktor
(050) 670-33-76,
Redaktor
(070) 252-39-02



GÜLMƏYİN DƏ QORXUSU VAR

Gülməkdən ölmək çox nadir ölüm növüdür, amma tarix-də belə hadisələr də baş verib.

Yunan filosu Xrisipp (e.ə. III əsrə yaşıyib) uzunqulağının keflü halda görərək gülməkdən özünü saxlaya bilməyib və gü-lə-gülə də həyatını itirib.

E.ə. XII əsrədə yaşayan məhşur kahin və yunan din adamı Kal-xas da gülməkdən ölüb. Öz yetişdirdiyi üzümdən alınan şərabı dadmağa bir sıra din adamlarını dəvət edir. Mərasimdə qonaqlardan birinin onun şərəfinə dediyi sözlər Kalxası möhkəm gül-dürür və bu da həyatını itirməsi ilə nəticələnir.

1989-cu ildə danimarkalı həkim Ole Bentzen kinoteatrda "Vanda adlı balıq" komediyasına baxarkən zalda gülməkdən keçinib.

Şotland yazıçısı və tərcüməçi Tomas Urkuhart hakimiyyətə II Çarlzin qayıtdığını eşidərkən gülməkdən ölüb.

Başqa bir hadisə isə 1975-ci ildə Aleks Mışel adlı birinin baş-na gəlib. O, "Kan Fu tayfalı" adlı filmin 5-ci epizodunu izləyər-kən düz 25 dəqiqə dayanmadan gülüb. Şiddətli gülməkdən vəfat edən mərhumun həyat yoldaşı, ərinin son dəqiqələrinin bu cür şən keçməsinə görə, həmin şirkət öz minnədarlığını bildirib.



ELAN

Azərbaycan Dövlət Dəniz Administrasiyası tərəfindən 23.08.2011-ci il tarixində "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin "Bəstəkar Fikrət Əmirov" gəmisinin matrosu Məlikov Toğrul Əlisahib oğluna (ID № RP 04971) verilmiş 0515 nömrəli sertifikat (işçi diplomu) itdiyi üçün etibarsız sayılır.

Şəhadətnamə 271
Sayı 2000
Sifariş 92